

QARABAĞ AZƏRBAYCANDIR!

RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 218 (8534) CÜMƏ AXŞAMI, 22 oktyabr 2020-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Böyük Zəfərə doğru



Azərbaycan cəmiyyəti qələbə ovqatundadır. Müzəffər ordumuzun qazandığı parlaq zəfərlər xalqımızı qalibiyətə və hərəkətli rühiyyəsində kökləyib. Hərbiçilimiz apardıqları uğurlu əməliyyatlar nəticəsində Füzuli, Cəbrayıllı rayonları, Xocavənd, Hadrət qəsəbəsi, Murovdəz zirvəsi, Suqovuşan su anbarı, onlara kənd, strateji yüksəkliklər azad edilib.

On minlərlə soydaşımız illerdən başlıca qələbələrdən asılışmışdır. Məməcubi kökçün adı ilə vidasıdır. Artıq hamı 30 ilə yaxındır ki, həsratla gözlədiyi böyük Qələbənin çox yaxında olduğunu emindir. Şəhəri Ordumuz cəbhədən gələn hər zəfer xəberləri itibiz adımlı adırmış arzularımızdan o günde yaxınlaşdırır.

Əsgərimiz bir neçə gün əvvəl Xudaferin köpüsünə bayraq səndi. Üçüncü bayrağımız qədim dövlətliliklərinəmizdən olan bu abidə üzərində de dalğalandı.

Azərbaycan milli yaddaşımızın 27 illik işğaldan qurtuluşunu bayram etdi. Bu, o qəder böyük mənviyədən ibarət olan eləmətdər məqamdar ki,

adam sözle izahına belə çetinlik çəkir. Oktjabrın 20-də işə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev xalqı müraciətində Zəngilan şəhərinin inşaatını emrindir. Şəhəri Ordumuz cəbhədən gələn hər zəfer xəberləri itibiz adımlı adırmış arzularımızdan o günde yaxınlaşdırır.

Yeni qurur anılmız ise həla qarşılardır. Azərbaycan əsgəri torpaqlarımızı işgaldən təmizlədikcə, tarixi məkanlarını bayramızdır. Üç rəngin işığına, müqəddəsliyin büründükəne bu hissə tekrar-tekrar yaşayacaq. Əslin-

de, texminen 30 illik işgalin ezbərlərinə, sixitlərinə, mühəribenin bütün itkiliyinə, ağrı-acılarına rəğmən, bu günləri də görə bildiyimizə görə özümüzü xoşbəxt siyinq.

Hər addimin öz vaxtı, öz vəsəti var

Azərbaycan bu qələbələrlə işçəklərini, Ermenistanın illerdəki danişqalar pərdəsi, altındakı gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhənin bir neçə əhemmiliyyətli istiqamətlərindən yaranaraq düşməni geri oturtdı. Ordumuz təcavüzar Ermenistana bilər, onun ən böyük məlumatlılığını, hərbi sərhədini yaşatdı. İşgalçi qonşumuzun beynəlxalq aləmdəki həvadaları da gördür ki, əger sülh danişənləri səmərə vermezse, Azərbaycanın üç torpaqlarını hərbi yolla azad etmek iqtidarından olmasa, zaman-zaman deyilənlər, sadəcə, bəyanat deyil.

Ardi 5-ci səh.

adamları qələbələrlə işçəklərini, əsərlərini, gizlənlərə qoruyub saxlamaq istədiyi status-kvonu aradan götürdü. Təmas xəttinin cəbhə



İLHAM ƏLİYEV: «Zəngilan bizimdir!»



Əvvəl 1-ci sah.

Birəcə Zəngilanla bağlı yaşantılar ömrümüz boyu mənə sadıq qalıb. Ən ezziz, toxunulmaz, silinməz xatirələr kimi bəynimin kürkünçləri, heç kim, heç na onları ordan qıckıb çıxarıb.

Xatirələr dədiyim də əslində o qədər çox deyil. 8 il ərzində bir usaqın yalnız yaxdan-yaya tətibetləti rayonda yaşadıqları ve ya-dında saxlılaşdırıla na ola biler ki! O günler hafızəmə çəkilən rəngli fotosalar və qısa videolar... Zaman-zaman beynimdə hemin kadrların üstünü silib yenidən qatarlar yerinə qoymuşam. Çünki o yeri başqa heç nəyle doldura biləmmişim...

Zəngilanla gəden qatarın ahəngdar səsi... Kupeda yuxarı yerde uzanıb seyr etdiyim ulduzlar. Bu vaxta qədər hər dəfə yaxda başımı qaldırıb səmaya bəxanda yada saldıqm kadr... Görsən bunlar həmin ulduzlardı!

Göy, darvazadan başlayan, müxtəlif meyva ağacıları ile beze-nen böyük həytimiz. Həytədə su kranının, iñ tut, findiq ağacının yə-ri, alça ağacına dirmişti teze do-nunu cırmağım, həttə o donun ran-ginin narincisi, evin arxa otağının pencerəsindeki şəbəkenin al-əlvən naxışlı şüsləri belə görümün öndündü. Ele hemin otadən hə-yətə düşəndə qarşına çəhrayı qızıl-gül kolu çıxırdı... O rəngdə, o gö-zəllikdə, o tirdə qızılqıl gördüm-mü sonralar? Belə he, bəlkə de yox. Amma bütün güllər arasında məhər o gülü əxtardı...

Həytədəki talvarda nənen lava-sı salırdı. Lavaşın arasına so-yutma yumruda qoyub dürmək edib, bizi verərdi. İlahi, o neca daddı dürmək id? Ele bili dadi hə-le də dərəməğimdə. İndi de evi-mizdə seher yeməyinin en ləzzətli təamı lavaş-yumruta dürməyidi. Amma vallah, o dürmək qədər ləzzətli deyil...

Kendə bii gecə emirmigədən qalmışım, seherə qəder ağlıyab rayondakı eve getmək istəmeyim, bostanda kal yemiş xiyar adıyla qoparıb yeməyim.. Bu yaşına qədər bostana gırıb tam yetişmiş yemiş baxmaq istəməsim ki, gö-rüm doğrudan da xiyyara bənzəyir, ya yox? Ancaq baxa bilməmsem. Ele bilməsem baxsam, o xatirəm birdəfəlik silinib gedəcək...

Bir kadr da yadimdadı. Rayon-da nənemle dayının evi bir-birine yaxın idi. Tez-tez dayımlı gedib qızı ilə oynayırıq. Yaxınılıqda bala-ca bir təpə vardi. Tepenin başına qalıb, oradan üzülaşığı sürüşər-dik. Hərdən da biziñan yaşa böyük olan dayım qızı tepenin o biri üzündən heyətləri görürən qonşunu göstərib, "ermenidi, gelir, qaćın", - deyib bizi qorxudarı. Bu zaman o enişi hövlnak elə qaçırdı ki...

Dəme, biz həle mühərbinən, dushmanın na olduğunu dərk ele-mediymiz yaşımızda ermənilərin nece xorxuc məxlütlər olduğunu anlayırmışq... Böyüklerimiz isə bunu neinki bilir, həttə şahidi de olurdular.

Bu il Zəngilanın işgalinin ildönümü keçirilməyəcək

Zəngilanda son gün...

Söz vədəsinə cəker, düz 27 il əvvəlin bu günləri tek Zəngilan ehli yox, elə ana təbiət də bu əsərən-giz diyarın duşən cənayağın keç-mesinə ağlıyır. Götürən özü bu müsibətə duyuq düşmüş kimi, yerdeki mühərbinə də öz savası ilə cavab verirdi. Cəxan idirim, şimşeyin işıği silahların işığına qarışmışdır. Göydən yağış, yerdən gül yağırdı... Buludları axıtdığı damlalar el-abasını, yurdunu məcbur qoyub gəden əhalinin göz yaşlarına qarışmışdır... Ana təbiət dəha bir yurdunu - Zəngilanın esir düşməynə öz dillə fəryad poparır, ağlayırdı...

O gün zəngilənlər yanan ev-lərinə baxa-baxa, ürəklərindən qara qanlar axa-axa güllük, gü-lüstanlıq olan el-obalarını tərk etdilər. İllerlər dər, şəraitsiz ya-taxanaxalarda, zirzəməldə yurd hesrəti çəke-çəke o zəngin torpa-ğaya yəniden geri qayıdacaqları ümildile yaşıdadılar. Sonradan dövlət tə-rəfindən her bir şəraitle temin olunan temirli mənzillər köçsələr de, vəten nisqilər bir an belə səngi-məndən, torpağı bir gün bəla unutma-dılar. Lehçələrində, adət-ənənələ-rində, xatirələrində, səhərbətlərində Zəngilanı yaşıdadılar. "O gün olsun Zəngilanı qayıdaq" arzusu dille-rindən, ərkəklərindən düşmədi. Hər il o məşən gümə - oktyabrın 29-ü Zəngilanın işgalinin növbəti ildö-nümü kimi keçirip qaysaq bağla-yan yaralarını yenidən qanatollar. Amma bu il Zəngilanın işgalindən növbəti il ötmədi. İşgalin 27-ci ilin tamamına 9 gün qalmış Zəngilan şəhəri erməni işgalindən azad edildi. Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 20-de Azərbaycan-Xalqına müraciəti zamanı 27 ilər gəzdiyi zamanı "Zəngilanın işgalindən əlavə gəvənlər" adı tətbiq etti. Dörd gün ərzində əsasən Mehri, Qafan, Gorus ərazilərindən aramsız hücumu keçməkla qüvvələrimizi bətişqəmətə cəlb edən düşən beşinci gün - oktyabrın 27-de seher Cəbrayı-Qubadı istiqamətindən cəbhəni yarlı. Hadişələrin gedisi göstərdi ki, burada Xocalı, Şuşa ssenarisinə oxşarlıq var. Lakin Zəngilan düşüçüleri qeyri-be-raber qüvə ilə Azərbaycanda ikinci Xocalı soyqırımının baş tutmasına imkan vermedilər. Zəngilanda ordu və polis eləhənin təhlükəsizliyi üçün borcunu axıradek yerinə yətirdi. Şimal, şərqi və qərbdən hückum edən düşmənə qarşı qəhrəmancasına düşyən Zəngilan alayı on minlərlə yerli sakının Iran ərazisindən mühəsirənən çıxarılmasında nail oldu. Zəngilənlər şəhid övlad-

ları elə döyüş paltarlarında mü-qəddəs qanları axa-axa dəfn et-məye məcbur olub, esir düşməmek üçün usaqlarını, qurucu canlarını götürüb Araz çayının konarına yiğildilər. Ulu Önder Heydər Əliyevin İran İslam RESPUBLİKASININ rəhbərləri ilə danışınlar aparsın, Araz çayının üzərindəki bəndi bağlanma-sı rayon əhalisinin azığın suların aşığında can vermek kimi ağır bir suşundan xilas etdi...

27 illik nisqil bitdi

O gün zəngilənlər yanan ev-lərinə baxa-baxa, ürəklərindən qara qanlar axa-axa güllük, gü-lüstanlıq olan el-obalarını tərk etdilər. İllerlər dər, şəraitsiz ya-taxanaxalarda, zirzəməldə yurd hesrəti çəke-çəke o zəngin torpa-ğaya yəniden geri qayıdacaqları ümildile yaşıdadılar. Sonradan dövlət tə-rəfindən her bir şəraitle temin olunan temirli mənzillər köçsələr de, vəten nisqilər bir an belə səngi-məndən, torpağı bir gün bəla unutma-dılar. Lehçələrində, adət-ənənələ-rində, xatirələrində, səhərbətlərində Zəngilanı yaşıdadılar. "O gün olsun Zəngilanı qayıdaq" arzusu dille-rindən, ərkəklərindən düşmədi. Hər il o məşən gümə - oktyabrın 29-ü Zəngilanın işgalinin növbəti ildö-nümü kimi keçirip qaysaq bağla-yan yaralarını yenidən qanatollar. Amma bu il Zəngilanın işgalindən növbəti il ötmədi. İşgalin 27-ci ilin tamamına 9 gün qalmış Zəngilan şəhəri erməni işgalindən azad edildi. Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev oktyabrın 20-de Azərbaycan-Xalqına müraciəti zamanı 27 ilər gəzdiyi zamanı "Zəngilanın işgalindən əlavə gəvənlər" adı tətbiq etti. Dörd gün ərzində əsasən Mehri, Qafan, Gorus ərazilərindən aramsız hücumu keçməkla qüvvələrimizi bətişqəmətə cəlb edən düşən beşinci gün - oktyabrın 27-de seher Cəbrayı-Qubadı istiqamətindən cəbhəni yarlı. Hadişələrin gedisi göstərdi ki, burada Xocalı, Şuşa ssenarisinə oxşarlıq var. Lakin Zəngilan düşüçüleri qeyri-be-raber qüvə ilə Azərbaycanda ikinci Xocalı soyqırımının baş tutmasına imkan vermedilər. Zəngilanda ordu və polis eləhənin təhlükəsizliyi üçün borcunu axıradek yerinə yətirdi. Şimal, şərqi və qərbdən hückum edən düşmənə qarşı qəhrəmancasına düşyən Zəngilan alayı on minlərlə yerli sakının Iran ərazisindən mühəsirənən çıxarılmasında nail oldu. Zəngilənlər şəhid övlad-

Zəngilanın ərazisi müxtəlif tarixi dövrlərdə ayrı-ayrı inzibati bölgülərinə məruz qalıb. Rusiya-nın işgali zamani 1828-ci ilə qədər bölgənin ərazisinin Bəsitçayın qərba-təref hissəsi Naxçıvan, şərqi-qərba-təref hissəsi ise Qara-bağ xanlığının tərkibinə daxil olub. XIX əsrin evvelərində Rusiya-nın Cənubi Qafqazı işgal etməsindən sonra yeni ərazi-inzibati bölgüsələri aparılırlar. 1868-ci ilde Yelizavetpol qəbribiyası yaradılıb. 1800-2000 metr hündürlükdə olan enli yarpaqlı meşələr getdikcə enerx subalp və alp çəmənliliklərinə keçir. Zəngilan rayonunda dünyada ikinci, Avropanın birinci olan nadiр qızıl meşələlər qazılınca tərkibinə daxil edilir.

1925-ci il sənədindən Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə 4 min hektar meşə sahəsi Azərbaycan Respublikasından alınıb.

Zəngilanın tərkibində Zəngilan Cəbrayı qazısının tərkibində göstərilir. 1929-ci ilde RFSFSR-in qərari ilə Zəngilanın Nüvədi, Togud, Ernezi kəndləri, 1946-ci ilde isə



Azərbaycanın haqqı savaşı xarici mətbuatda



Prezident İlham Əliyevin oktyabrın 20-də Azərbaycan xalqına müraciəti Türkçənin külli informasiya vasitələri tərəfindən geniş şəkildə yayılmışdır.

AZƏRTAC xəber verir ki, Anadolu agentliyi, TRT Haber, TGTR, A Haber, Haber Global və digər telekanallar, eleca de media portalları müraciəti canlı yayımı dünya ictimaiyyətine çatdırılır.

Prezident İlham Əliyevin çıxışında müümən meqamlar, önemli məsajlar ayrı-ayrı başlıqlarla yazılı şəkildə ekranlarda əksini təpib.

portalları AZƏRTAC-a istinadla dövlətimizin başçısının aşağıdakı sözlərinin sıfat getirilir: "Şanlı Azərbaycan Ordusu Zəngilan rayonu ərazisində daxil olub, gırıb və yaşayış məntəqələrinin azad olunması temin edilib. Zəngilan rayonu ərazisində yaşışın yaşlısı məntəqələrinin adlarını cəkirəm: Havalı kəndi, Zərnəli kəndi, Məmmədbəyli kəndi, Hekeri kəndi, Şərifan kəndi, Mügənnili kəndi və Zəngilan şəhəri! Zəngilan bizimdir! Qarabağ bizimdir!"





Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti xidmətin tanınma nişanı, vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının təkliflər sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan şəxslər (+994 12) 403-87-91 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Təkliflər sorğusunda iştirak etmek üçün sənədlər 22 oktyabr 2020-ci il saat 09:00-dan 28 oktyabr 2020-ci il saat 18:00-a qədər qəbul olunur.

Ünvan: AZ1073, Bakı şəhəri, Yasamal rayonu, akademik Lev Landau küçəsi, 16

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 01.10.2020-ci il tarixdə "Bakı Telefon Rabitəsi" MMC üzrə GPON layihəsinde ve xətt təsərrüfatının təmiri işlərində istifadə etmek üçün tikkinti materiallarının (qum, sement, çinqlı və s.) satın alınması üzrə elan edilmiş açıq tender "Dövlət satınalmaları haqqında" qanunun 11.1-ci maddəsinə əsasən leğ edilmişdir.

Tender komissiyası

BİLDİRİŞ

Lənkəran Dövlət Universiteti tərəfindən 15 oktyabr 2020-ci il tarixdə "Azərbaycan" qəzetində dərc olunmuş Dişənəqliyyat xidmətləri və yumşaq inventar, yataq ləvazimatı və xüsusi geyimlərin alınması işləri üzrə kotirovka sorğuları yetərsiz olmadığı üçün leğ edilmişdir.

Tender komissiyası

BİLDİRİŞ

"Azərenerji" ASC tərəfindən 20 avqust 2020-ci il tarixdə elan edilmiş 4 ədəd yüksək-sərnişin avtomobilinin satın alınması üzrə dövlət satınalmalarının vahid internet Portalı vasitəsilə keçirilən açıq tenderdə iddiaçılarından daxil olmuş təkliflərin qiymətləndirilməsi heyata keçirilmiş və Tender komissiyasının qərarı ilə formal tələblərə cavab verən, ən aşağı qiymət təklifi edən "AZƏRMAŞ GROUP" MMC tenderin qalibi müəyyən edilmişdir.

Qalib gəlmış təşkilat ilə ƏDV daxil 179 600,01 (yüz yetmiş doqquz min altı yüz manat 01 qəpik) AZN məbləğində müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının 06 oktyabr 2020-ci il tarixdə "Akademianın 3-cü tədris korpusunun tikkinti işləri"nin satın alınmasına dair elektron satınalma vasitəsi ilə keçirilən açıq tenderde "Kaizen" Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan edilmişdir.

Qalib iddiaçı ilə 20 oktyabr 2020-ci il tarixdə müvafiq satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Beynəlxalq standartlara uyğun rəsmi internet sehifəsinin "sosial.gov.az" yeni dizayndə yaradılması işlərinin satın alınması ilə əlaqədar elan edilmiş açıq tenderin "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununun 30.2-ci maddəsinə uyğun olaraq tender təkliflərinin verilməsinin son müddəti 28 oktyabr 2020-ci il saat 18:00 və tender təklifi zərfərinin açılış vaxtı 29 oktyabr 2020-ci il saat 15:00 müəyyən edilmişdir.

Tender komissiyası

BİLDİRİŞ

"Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" Publik Hüquqi Şəxsi Reabilitasiya mərkəzlərinin məlumat sistemi program təminatının satın alınması üçün keçirildiyi açıq tenderde "İNBIT" MMC qalib olmuşdur.

Qalib təşkilatla müvafiq satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən 04 sentyabr 2020-ci il tarixdə anbar sahəsinin icarəsi xidmətlərinin satın alınmasına dair elan edilmiş açıq tenderdə iddiaçıların təqdim etdikləri təkliflərin təminatının qüvvədə olma müddəti əsas şərtlər toplusunda nəzərdə tutulan müddətdən az olduğuna görə, tender komissiyasının qərarı ilə tender leğ edilmişdir.

Tender komissiyası

Azərbaycanda koronavirus infeksiyasına 714 yoluxma faktı qeydə alınıb, daha 176 nəfər sağalıb

Azərbaycan Respublikasında koronavirus infeksiyasına 714 yeni yoluxma faktı qeydə alınıb, daha 176 nəfər sağalıb.

Nazirler Kabinetin yanında Operativ Qərargahdan AZERTAC-ın məlumatına görə, COVID-19 üçün götürülen analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 46 min 593 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 40 min 448 nəfər müalicə olunaraq sağalıb, 642 nəfər vəfat edib. Aktiv xəstə sayı 5503 nəfərdir.

Öten müddət arzində 1 milyon 250 min 736 test aparılmış. Dünənki test sayı isə 9072-dir.

BAŞ REDAKTOR

**Bəxtiyar
SADIQOV**



Ünvan
AZ 1073, Bakı şəhəri,
Mətbuat prospekti,
529-cu məhəllə, IV mərtəbə
e-mail:
secretary@azerbaijan-news.az
az.əklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Beynəlxalq həyat, idman
və informasiya şöbəsi - 432-37-68,
Bas redaktor müavinləri - 538-86-86, 434-63-30,
Humanitar siyaset şöbəsi - 538-56-60, 539-63-82
Masul katib - 539-72-39,
İctimai əlaqələr şöbəsi - 539-43-23,
Masul katib müavinləri - 539-44-91,
Fotoliustrasiya şöbəsi - 538-84-73,
Parlement və siyaset şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Mühəsniyyat - 539-59-33,

Göyçay Rayon İcra Hakimiyyəti

Göyçay mənzil fondunun balansında olan binaların təmiri işlərinin satın alınması məqsədilə açıq tender elan edir

LOT - 1. Göyçay mənzil fondunun balansında olan binaların təmiri işlərinin satın alınması.

İştirak haqqının ödənilmesi yalnız "ASAN Ödenisi" vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmek üçün müsabiqəye daxil olundugun sonra "ASAN Ödenisi"lə "öde" düşməsini sixaraq alıdyayıti kecid vasitəsilə ödəniş etdikdən sonra müsabiqədə iştirak etmek olar.

İştirak haqqı 150 manatdır. İştirak hakkı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Kərimov Kamran, əlaqə telefonu: 050-209-09-46, 02027-4-43-45

Ünvan: Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 118.

İddiaçılar tenderde iştirak etmek üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi - zərflərin açıldığı gündən azı 30 bank günü qüvvədə olmalıdır;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- maliyyə veziyəti haqqında bank arayışı;
- vergilərə və digər icbari ödenişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- son bir il ərzində (fealiyyətin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası

kasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vezifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmasına;

- fealiyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- təkliflərin qiymətləndirilməsində işlərin qısa müddətde təhlil verilməsinə üstünlük verilecekdir.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderde tələb olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 noyabr 2020-ci il saat 11:00-a qədər, tender təklifi və bank təminatı ise 20 noyabr 2020-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 23 noyabr 2020-ci il saat 11:00-da açılacaqdır. İddiaçılar açılışın neticələrini həqda Portal vasitəsilə tanış olaraq bilərlər.

Tenderde iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır. Açıq tenderin Azərbaycan dilində tərib olmuş elektron şəhər toplusunu 22 oktyabr 2020-ci il saat 09:00-dan sonra əldə etmek olar.

Tender komissiyası

Göyçay Rayon İcra Hakimiyyəti

Sair mal-materialların alınması işlərinin satın alınması məqsədilə açıq tender elan edir

LOT - 1. Sair mal-materialların alınması işlərinin satın alınması.

İştirak haqqının ödənilmesi yalnız "ASAN Ödenisi" vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmek üçün müsabiqəye daxil olundugun sonra "ASAN Ödenisi"lə "öde" düşməsini sixaraq alıdyayıti kecid vasitəsilə ödəniş etdikdən sonra müsabiqədə iştirak etmek olar.

İştirak haqqı 150 manatdır. İştirak hakkı heç bir halda geri qaytarılmır.

Əlaqələndirici şəxs: Kərimov Kamran, əlaqə telefonu: 050-209-09-46, 02027-4-43-45

Ünvan: Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, 118.

İddiaçılar tenderde iştirak etmek üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

- tender təklifi - zərflərin açıldığı gündən azı 30 bank günü qüvvədə olmalıdır;
- iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- maliyyə veziyəti haqqında bank arayışı;
- vergilərə və digər icbari ödenişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış;
- son bir il ərzində (fealiyyətin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikası

kasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vezifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmasına;

- fealiyyəti haqqında vergi organları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (Təminatın qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- təkliflərin qiymətləndirilməsində işlərin qısa müddətde təhlil verilməsinə üstünlük verilecekdir.

Tender proseduru "Dövlət satınalmaları haqqında" qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderde tələb olunan sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 noyabr 2020-ci il saat 12:00-a qədər, tender təklifi və bank təminatı ise 20 noyabr 2020-ci il saat 17:00-a qədər Portal vasitəsilə təqdim etməlidirlər. İddiaçıların təklifləri 23 noyabr 2020-ci il saat 12:00-da açılacaqdır. İddiaçılar açılışın neticələrini həqda Portal vasitəsilə tanış olaraq bilərlər.

Tenderde iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır. Açıq tenderin Azərbaycan dilində tərib olmuş elektron şəhər toplusunu 22 oktyabr 2020-ci il saat 09:00-dan sonra əldə etmek olar.

Tender komissiyası

BİLDİRİŞ

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksek Texnologiyalar Nazirliyinin "Aztelekom" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən 14 iyul 2020-ci il tarixdə vahid satınalma Portalında elan edilmiş 29824 sayda ADSL/VDSL və 3072 POTS port tutumu yaradılması üçün DSLAM avadanlığının satın alınması" üzrə keçirilmiş açıq tender prosedurunun qalibi "HUAWEİ TECHNOLOGIES" şirkəti müəyyən edilmişdir.

"Aztelekom" MMC ilə "HUAWEİ TECHNOLOGIES" şirkəti arasında 01 oktyabr 2020-ci il tarixli satınalma müqaviləsi imzalanmışdır.

Tender komissiyası

Göyçay Rayon İcra Hakimiyyəti

aşağıdakı işlə